

Əlavə 1.

**Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“ 7 ” oktyabr 2021-ci il tarixli
F-214 №-li əmri ilə təsdiq edilmişdir.**

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin Əsasnaməsi

1. Müsabiqənin məqsədi

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaq məqsədilə təşkil edilir.

2. Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə Bakı şəhərinin ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında 2021-ci ilin oktyabr-noyabr aylarında 2 mərhələdə təşkil edilir.

Məktəb mərhələsi - 08 oktyabr – 01 noyabr 2021-ci il.

Şəhər mərhələsi - 02 noyabr – 25 noyabr 2021-ci il.

Müsabiqə şeir, mahnı və yaradıcı iş olmaqla 3 nominasiya üzrə keçirilir.

Müsabiqədə iştirakla bağlı tələblər aşağıdakılardır:

- Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;
- “Şeir” nominasiyası üzrə iştirakçı Aşıq Ələsgərin yaradıcılığından yalnız 1(bir) şeir təqdim edə bilər;
- Şeir müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
- “Mahnı” nominasiyası üzrə iştirakçı Aşıq Ələsgərin yaradıcılığından 1 (bir) nümunəni ifa edə bilər.

- Müsabiqəyə təqdim olunan mahnı iştirakçı tərəfindən musiqi alətində və ya “minus”la oxuna bilər;
- Müsabiqədə fonogramdan istifadə qəbul olunmur;
- İfa olunan mahnı 3-5 dəqiqədən artıq olmamalıdır;
- “Yaradıcı iş” nominasiyası üzrə şagird “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunun əsas götürməklə bilik, bacarıq və qabiliyyətinə uyğun olaraq 1 (bir) yaradıcılıq nümunəsi ilə müsabiqədə iştirak edə bilər.
- “Yaradıcı iş” nominasiyası üzrə iştirakçının yaradıcılıq istiqamətinin (təsviri incəsənət və dekorativ tətbiqi sənət, esse, məqalə, təqdimat və s. istiqamətlər) seçiminə sərbəstlik verilir.
- Müsabiqədə şagirdlərin qrup işi qəbul olunmur.

3. Müsabiqənin I mərhələsi

Müsabiqənin I mərhələsi təhsil müəssisələrində 08 oktyabr – 01 noyabr 2021-ci il tarixlərində keçirilir. Məktəbdə müsabiqə üzrə yaradılmış Təşkilat Komitəsi müsabiqənin məktəb mərhələsini təşkil edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri barədə sifariş formaları 01 noyabr 2021-ci il tarixədək ils.layiheler@baku.edu.gov.az elektron ünvanına göndərilir.

SİFARİŞ forması

No	Ümumi təhsil məktəbi	Şagirdin adı, soyadı və ata adı	Təhsil aldığı sinif	Müsabiqə üzrə iştirak etdiyi nominasiya	Şagirdi müsabiqəyə hazırladılan müəllimin adı, soyadı və ata adı (əgər varsa)	İştirakçının əlaqə nömrəsi

Sifariş formaları ilə yanaşı, şagirdin müsabiqəyə təqdim etdiyi yaradıcılıq nümunəsinin materialları məzmunu uyğun olaraq Microsoft Word, Microsoft Power Point, Scan və s. formatında qeyd edilən elektron ünvana göndərilir.

4. Müsabiqənin II mərhələsi

Müsabiqənin II - şəhər mərhələsində müsabiqə iştirakçılarının Münsiflər heyəti tərəfindən qiymətləndirilməsi aparılır və qaliblər müəyyənləşdirilir. Şəhər mərhələsi 02 noyabr – 25 noyabr 2021-ci il tarixlərində təşkil olunacaqdır.

5. Qaliblərin müəyyənləşdirilməsi

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin qiymətləndirilməsi aşağıdakı meyarlara uyğun aparılır.

“Şeir” nominasiyası üzrə qiymətləndirmə meyarları:

- İfaçının səhnə mədəniyyəti;
- İştirakçının şeiri təqdim etmə bacarığı;
- Nitq bacarığı (nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, aydın intonasiya və düzgün tələffüz);
- Məzmunu uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə;
- Vaxtın düzgün idarələnməsi bacarığı (3-5 dəq).

“Mahnı” nominasiyası üzrə qiymətləndirmə meyarları:

- İfaçının səhnə mədəniyyəti;
- İştirakçının mahnını təqdim etmə bacarığı;
- Vaxtın düzgün idarələnməsi bacarığı (3-5 dəq).

“Yaradıcı iş” nominasiyası üzrə qiymətləndirmə meyarları:

- Yaradıcı işin mövzuya uyğunluğu;
- Məzmunu əhatə edən maraqlı ideya;
- Yaradıcı təxəyyül, bədii təfəkkür, obrazlı düşüncə və ifadə tərzini;
- Fikri sərbəst ifadə etmək bacarığı;
- Düzgün kompozisiya və ideyanın orijinallığı.

Hər bir meyar 5 balla qiymətləndirilir.

Qiymətləndirmə ixtisaslı kadrlardan təşkil olunmuş Münsiflər heyəti tərəfindən aparılır.

6. Mükafatlandırılma

Şəhər (final) mərhələsinin nəticələrinə əsasən, hər nominasiya üzrə 1 nəfər I yer, 1 nəfər II yer, 1 nəfər III yer olmaqla ümumilikdə 9 şagird (I yer üçün 3 nəfər, II yer üçün 3 nəfər, III yer üçün 3 nəfər) qalib adını qazanacaqdır.

Qalib řagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlərə Tərifnamə təqdim olunacaqdır.

Müsabiqənin nominasiyaları üzrə ümumilikdə 5 nəfər həvəsləndirici yerə layiq görülecək, 15 řagirdə isə fəal iřtiraka görə Tərifnamə təqdim olunacaqdır.

Qalib məktəblilər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.